

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəm»
Tədrisin təşkili və təlim texnologiyaları
üzrə prorektor vəzifəsini icra edən
dos.Z.I.Məmmədov

"07" "fevral" 2025-ci il

Fənn sillabusu

İxtisas: Biznesin idarə edilməsi ƏSU

Fakültə: İqtisadiyyat və idarəetmə

Kafedra: Texnologiya və texniki elmlər.

I.Fənn haqqında məlumat:

Fənnin adı: Məhsulun keyfiyyəti üzrə beynəlxalq standartlar.

Kodu: IPF-OM 502

Tədris ili: I (2024-2025.) Semestr:II

Tədris yükü: cəmi: Auditoriya saatı 30 (15 saat mühazirə, 15 saat seminar),

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 8 kredit

Auditoriya N:

Saat:

II.Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: dos.R.F.Əliyev

Məsləhət günləri və saatı: IV gün saat 11⁰⁰.

E-mail ünvanı: Reshad-1974@mail.ru

Kafedranın ünvanı:Lənkəran ş., Füzuli küç.,170-a

III.Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas

1.Məmmədov N.R. Sertifikatlaşdırmanın əsasları. Dərs vəsaiti. Bakı: Elm, 2001,
312s.

2.Nuriyev C.H., Əsgərov A.T., Əhmədov Z.B. Ekoloji hüquq. Dərslik. Bakı:
Qanun, 2003, 256s.

3.Həsənli R.K. Ekoloji standartlaşdırma və sertifikatlaşdırma. Mühazirə
konsepti. Elektron versiya. Bakı, AzTU, 2012, 127 s.

4. Белов С.В. и др. Охрана окружающей среды. Учебник для техн.спец. вузов. - М.:
Высш. шк., 1991, 319с

Əlavə

5. Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi.- Bakı:
Azərdövlətstandart, 1998, 221 s.

6. Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu.- Bakı:

7. <http://www.maliyye.gov.az/node/930> Milli Mühasibat uçotu standartları.
8. <http://www.maliyye.gov.az/node/1024> Kommersiya təşkilatları üçün Milli Mühasibat uçotu standartları.
9. <http://www.maliyye.gov.az/node/1026> Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu standartları.

Mühazirələr:

10. <http://elcincavadov.mozello.com/mk-muhavizsi/standartlasdirmanin-saslari/>
11. <https://qubadliblog.wordpress.com/kitabxana/>

Video dərsliklər:

12. <http://library.unec.edu.az/2014-05-07-15-32-57/sertifikatlasd-rma-v-sertifikasiya>

IV. Prerekvizitlər: Əsas fənn kimi magistrantlara keyfiyyətin idarəetmə sistemi fənni tədris olunur. Bu sahə üzrə anlayışlar və prinsiplər təhlil olunur.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa buna oxşar fənlərin tədrisinə ehtiyac yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Ərzaq məhsullarının keyfiyyət göstəriciləri xarakteriza olunmaqla fənn öz strategiyasını qoruyub saxlaya bilir. Magistrant kursu mənimsəməklə keyfiyyət və onun anlayışı, keyfiyyət prinsipləri və tətbiqi, həmçinin sertifikatlaşdırma anlayışı, məqsədi və məsələləri, Azərbaycanda və xarici ölkələrin keyfiyyət və sertifikasiya sistemi haqqında biliiklər əldə edəcəklər.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cu il tarixi qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır və onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballıq sistemdə qiymətləndirilir. Bundan 50 balı tələbə smestr ərzində, 50 balı isə imtahanda toplayır. Smestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dəslərində fəaliyyətinə görə, 30 bal kollekvuma görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cu il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarı nəzərə alınır.

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal- tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir;
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;
- 6 bal- tələbənin cavabı əsasən düzgündür;
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvələrə yol verir;

3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslaşdırıra bilmir;

1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.

-0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Öks təqdirde tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

91 – 100 bal	əla	A
81 – 90 bal	çox yaxşı	B
71 – 80 bal	yaxşı	C
61 – 70 bal	kafi	D
51 – 60 bal	qənaətbəxş	E
51 baldan aşağı	qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X. Təqvim mövzu planı: Mühazirə - 15 saat, seminar (laboratoriya işi) - 15 saat. Cəmi 30 - saat.

N	Keçirilən mühazirə, seminar, məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu	Müh Saat	Sem (lab., prak-k məşğ) Saat	Tarix
1	2 Mühazirə mövzuları	3	3	4
1 Mövzu: Giriş, fənnin predmeti. Fənnin öyrənilməsinin əsas mahiyəti Plan 1. Giriş, fənnin predmeti 2. Fənnin öyrənilməsinin əsas mahiyəti Mənbə: [Mühazirə materialları, 1; 2;]				
2	Mövzu: Qida təhlükəsizliyinin əsas amilləri və həlli istiqamətləri Plan : 1. Azərbaycanda qida istehsalının əsas problemləri və həlli istiqamətləri 2. Azərbaycanın qida təhlükəsizliyinin möhkəmləndirilməsi yolları 3. Azərbaycanda ərzaq bazarının müasir vəziyyəti 4. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri	2	2	

	Mənbə: [Mühazirə materialları, 1; 2;]			
3	<p>Mövzu: Azərbaycanda qida təhlükəsizliyi sahəsində mövcud vəziyyət Plan:</p> <ol style="list-style-type: none"> 1. Azərbaycanda qida təhlükəsizliyi sahəsinin inkişaf tarixi 2. Azərbaycanda qida təhlükəsizliyi sahəsində hazırkı vəziyyət 3. Tendensiya və təkliflər <p>Mənbə: [Mühazirə materialları, 1; 2;]</p>	2	2	
4	<p>Mövzu: Qida təhlükəsizliyi sisteminin nəzəri-konseptual əsasları Plan:</p> <ol style="list-style-type: none"> 1. Dünyada qida təhlükəsizliyinin nəzəri-konseptual əsasları 2. Ərzaq təhlükəsizliyini şərtləndirən amillər 3. Dünyanın ərzaq istehsalının tarixi mərhələləri və onun müasir inkişaf istiqamətləri 4. Dünyanın ərzaq istehsalı və əhali artımının qarşılıqlı əlaqələndirilməsi <p>Mənbə: [Mühazirə materialları, 1; 2;]</p>	2	2	
5	<p>Mövzu: Qida təhlükəsizliyi sistemində beynəlxalq strukturlar və beynəlxalq tərəfdəşlıqlar Plan:</p> <ol style="list-style-type: none"> 1. Beynəlxalq əməkdaşlıq və beynəlxalq layihələr 2. Beynəlxalq tərəfdəşlər <p>Mənbə: [Mühazirə materialları, 1; 2;]</p>	2	2	
6	<p>Mövzu: Qida təhlükəsizliyi sahəsində iqtisadi strategiyalar Plan:</p> <ol style="list-style-type: none"> 1. Ərzaq təminatı strategiyası 2. Makroiqtisadi siyaset və ərzaq əlçatanlığı 3. Fiksal siyaset və ərzaq təhlükəsizliyi məsələləri 4. Pul siyaseti və ərzaq çatışmazlığı <p>Mənbə: [Mühazirə materialları, 1; 2;]</p>	2	2	
7	<p>Mövzu: Qida təhlükəsizliyini təmin edən normativ sənədlər Plan:</p> <ol style="list-style-type: none"> 1. Qida təhlükəsizliyini təmin edən normativ sənədlər 2. Qida təhlükəsizliyi sahəsində qlobal meyillər 3. Yeyinti məhsullarının sertifikatlaşdırılması <p>Mənbə: [Mühazirə materialları, 1; 2;]</p>	2	2	
8	<p>Mövzu: Qida təhlükəsizliyi sahəsində normativ-hüquqi baza Plan:</p> <ol style="list-style-type: none"> 1. Qida təhlükəsizliyi sahəsində normativ tənzimləmə 2. Sanitariya-epidemioloji qaydalar və normativlər 3. Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları 4. Fitosanotar nəzarəti sahəsində normativ hüquqi aktlar <p>Mənbə: [Mühazirə materialları, 1; 2;]</p>	1	1	
	Cəmi:	30 s.	15	15

XI. Fənn üzrə tələblər, tapşırıqlar: "Qida təhlükəsizliy" ixtisaslaşmasında "Qida təhlükəsizliyi sistemində beynəlxalq strukturlar və normativ sənədlər" fənninin mühüm rolü vardır. Fənn qida təhlükəsizliyinin iqtisadi mahiyyətinin öyrənilməsi, onun beynəlxalq strukturlarını və normativ-hüquqi bazasının araşdırılması, inkişafının nəticələrini təhlil etməyə imkan verir. Bu fənni bitirdikdən sonra magistrant keyfiyyət sisteminin mahiyyətini, standartlaşdırma üzrə orqanların iş prinsiplerini bilməli, kateqoriyaları və növlərini, tətbiqi məsələlərini, obyektlərin təsnifatlaşdırılmasını, məhsulların və xidmətlərin sertifikatlaşdırılması qaydalarını, sxemlərin seçilməsini, sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditileşdirilməsi sahəsində aparılan işləri öyrənməli, beynəlxalq keyfiyyət barəsində məlumatlara yiyələnməlidir.

XII. Fənn üzrə təlimin nəticələri:

- Azerbaycanın qida təhlükəsizliyinin möhkəmləndirilməsi yolları
- Azerbaycanda ərzaq bazarının müasir vəziyyətinin təhlili.
- Beynəlxalq əməkdaşlıq və beynəlxalq layihələr.
- Beynəlxalq tərefdaşlar.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV I-kollekvium sualları

1. Giriş,fənnin predmeti
2. Fənnin öyrənilməsinin əsas mahiyyəti
- 3.Azərbaycanda qida istehsalının əsas problemləri və həlli istiqamətləri
4. Azərbaycanın qida təhlükəsizliyinin möhkəmləndirilməsi yolları
5. Azərbaycanda ərzaq bazarının müasir vəziyyəti
7. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri
- 8.Azərbaycanda qida təhlükəsizliyi sahəsinin inkişaf tarixi
- 9.Azərbaycanda qida təhlükəsizliyi sahəsində hazırkı vəziyyət
- 10.Dünyada qida təhlükəsizliyinin nəzəri-konseptual əsasları

II-kollekvium sualları

- 1.Ərzaq təhlükəsizliyini şərtləndirən amillər
- 2.Dünyanın ərzaq istehsalının tarixi mərhələləri və onun müasir inkişaf istiqamətləri
- 3.Dünyanın ərzaq istehsalı və əhali artımının qarşılıqlı əlaqələndirilməsi
- 4.Beynəlxalq əməkdaşlıq və beynəlxalq layihələr
- 5.Beynəlxalq tərefdaşlar
- 6.Ərzaq terminati strategiyası
- 7.Makroiqtisadi siyaset və ərzaq əlçatanlığı
- 8.Qida təhlükəsizliyini təmin edən normativ sənədlər
- 9.Qida təhlükəsizliyi sahəsində qlobal meyllər
- 10.Yeyinti məhsullarının sertifikatlaşdırılması

XV. İmtahan sualları:

I-blok.

1. Giriş, fənnin predmeti
2. Fənnin öyrənilməsinin əsas mahiyyəti
3. Azərbaycanda qida istehsalının əsas problemləri və həlli istiqamətləri
4. Azərbaycanın qida təhlükəsizliyinin möhkəmləndirilməsi yolları
5. Azərbaycanda ərzaq bazarının müasir vəziyyəti
7. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri

II-blok.

8. Azərbaycanda qida təhlükəsizliyi sahəsinin inkişaf tarixi
9. Azərbaycanda qida təhlükəsizliyi sahəsində hazırlı vəziyyət
10. Təndensiya və təkliflər
11. Dünyada qida təhlükəsizliyinin nəzəri-konseptual əsasları
12. Ərzaq təhlükəsizliyini şərtləndirən amillər
13. Dünyanın ərzaq istehsalının tarixi mərhələləri və onun müasir inkişaf istiqamətləri
14. Dünyanın ərzaq istehsalı və əhali artımının qarşılıqlı əlaqələndirilməsi

III-blok.

15. Beynəlxalq əməkdaşlıq və beynəlxalq layihələr
16. Beynəlxalq tərefdaşlar
17. Ərzaq təminatı strategiyası
18. Makroiqtisadi siyaset və ərzaq əlcətanlığı
19. Fiksal siyaset və ərzaq təhlükəsizliyi məsələləri
20. Pul siyaseti və ərzaq çatışmazlığı

IV-blok.

21. Qida təhlükəsizliyini təmin edən normativ sənədlər
22. Qida təhlükəsizliyi sahəsində qlobal meyillər
23. Yeyinti məhsullarının sertifikatlaşdırılması

V-blok.

24. Qida təhlükəsizliyi sahəsində normativ tənzimləmə
25. Sanitariya-epidemioloji qaydalar və normativlər
26. Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları
27. Fitasanat nəzareti sahəsində normativ hüquqi aktlar

«Texnologiya və texniki elmlər» kafedrasının 07.02.2025-ci il tarixli iclasında təsdiq olunmuşdur.

Fənn müəllimi:

Kafedra müdürü:

dos.R.F.Əliyev.

dos. R.F.Əliyev.